

yaradıcılığı milli və bəşəri mövzulara həsr olunmuş, aktual məsələlərlə zəngin bir poeziya, xalqının mənəviyyat mənbəyi, bəşəriyyətin ideallar lövhəsidir. “Ümumbəşərilik, beynəlmiləllik Şəhriyar poeziyasının üfüqlərini genişləndirən yaradıcılıq qanuna uyğunluğu kimi meydana çıxır. ... Öz ölkəsinin, xalqının taleyi ilə bağlı olan vətənpərvər şair beynəlmiləçi, humanist bir sənətkardır” (2, s. 5-7). Bu baxımdan Şəhriyar təkcə Azərbaycan xalqının deyil, bütövlükdə bəşəriyyətin ən nəhəng söz adamlarından biridir.

ƏDƏBİYYAT

1. Akpinar Y. Azeri edebiyati araştırmaları. İstanbul: Emek Matbaacılık, 1994.
2. Bülluri H. Məhəmmədhüseyn Şəhriyar. Bakı, “Elm”, 1984.
3. Cənubi Azərbaycan ədəbiyyatı tarixi (XX əsr). İki cilddə, II c. Bakı, “Qanun”, 2013.

4. Həbibbəyli İ. Ustad Məhəmmədhüseyn Şəhriyar. Bakı, “Elm”, 1999.
5. Nəbiyev B. Kəlamin vüsəti // M.Şəhriyar. Seçilmiş əsərləri. (Tərtib edənlər: N.Rizvan, X.Quliyeva, İ.Qəribov). Bakı, Avrasya press, 2005.
6. Şəhriyar M. Seçilmiş əsərləri. (Tərtib edəni və ön sözün müəllifi akademik İ.Həbibbəyli). Bakı, “Çaşioğlu”, 2004.
7. Şükürova E. Məhəmmədhüseyn Şəhriyar (həyatı, mühiti, yaradıcılığı). Bakı, “Maarif”, 1999.
8. Ustad Seyid Məhəmmədhüseyn Şəhriyar. Divani-türki (Ə.Fərdinin tərtibindən transliterasiya edəni və redaktoru H.Xeyrullaoglu). Bakı: 1993.
9. Ənvəroğlu H. Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri. Bakı, “Elm”, 2004.
10. Quliyev E. Şəhriyar poeziyası və milli təkamül. Bakı, 2004.

müxtəlif hüquqi-normativ sənədlərdə - qanun, sərəncam, strategiyalarda əks olunan prinsip və tələblərdir.

Təhsilə yeni təfəkkürün gətirilməsi, onun məzmununa verilən tələblər, pedaqoji prosesin təşkilinə yeni yanaşma, gözlənilən nəticələrə hədəflənən standartlar, standartların yerinə yetirilməsi dərəcəsinin monitorinqi, inkişafı təmin edə biləcək obyektiv qiymətləndirmənin forma və vasitələri – bunların hər biri yeni pedaqoji təfəkkürdən doğan və yeni təhsil strukturunu təyin edən amillədir.

Təhsilə yeni təfəkkürün gətirilməsi ilk dəfə 1992-ci ildə Ali məktəblərə qəbulun yeni qaydalar əsasında təşkili və ikipilləli ali təhsilin tətbiqi ilə başladı. O vaxtdan müxtəlif mərhələlərlə təhsilin bütün pillələrini əhatə edəcək islahat və tədbirlər planları hazırlanmış, onların ümumtəhsil sisteminə tətbiqini nəzərdə tutan strategiyalar müəyyənləşdirilmişdir.

2005-ci il may ayının 19-da Bolonya bəyannaməsini imzalamaqla ölkəmiz 1998-ci ildə dörd ölkə - Böyük Britaniya, Almaniya, İtaliya və Fransa tərəfindən əsası qoyulmuş vahid Avropa ali təhsil məkanına rəsmi şəkildə daxil oldu.

Bütün Avropa birligi ölkələrinin üzv olduğu bu Bəyannamənin prinsiplərinə əsasən bu məkana daxil olan hər bir dövlət ikipilləli ali təhsil, kredit sisteminin tətbiqi, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tələbə və müəllim mobilliyyinin genişləndirilməsi, ixtisasların və diplomların tanınması, diploma əlavənin Avropa ölkələrinin ali təhsil haqqında müvafiq sənədlərinə

uyğunlaşdırılması, məzunların işlə təmin edilməsi, Avropa təhsil sisteminin cəlbədiciliyinin təmin edilməsi kimi prinsiplərə əməl etməli idi [9].

Məhz bu prinsiplərdən doğan yeni təhsil strukturunu təmin edəcək təlim proqramları təlim üsulları və texnologiyaların, inkişaf etmiş infrastrukturun yaradılması təhsil sistemində köklü dəyişikliklər, eyni zamanda təhsilə yeni düşüncə tərzini gətirdi.

Təhsilin heç bir zaman dəyişməyən vəzifəsi cəmiyyətin inkişafını təmin etməkdir. Lakin bu inkişafın təmini yolları haradan keçə, hansı şərtlər əsasında reallaşa bilər – bu, bütün dönenlərdə təhsilə yeni baxışı və yanaşmanı tələb edir. Yeni yanaşmadan doğan islahatlar yalnız ali təhsil pilləsində deyil, təhsilin bütün pillələri üzrə aparılmışdır.

2006-ci ildə Azərbaycan Respublikası ümumi təhsilin Konsepsiyası – Milli Kurikulumu hazırlanaraq səviyyələr üzrə ümumorta təhsilə verilən tələblər, məzmun standartları, məqsəd, səviyyələr üzrə ümum nəticələr, tədris olunacaq fənlər və onların dərs miqdarı, pedaqoji prosesin təşkili prinsipləri, nailiyyətlərin qiymətləndirilmə sistemi hazırlanmışdır.

2007-ci ilin iyulundan isə ibtidai təhsil səviyyəsində bütün fənlər üzrə yeni fənn kurikulumları hazırlanmış, 2008-2009-cu tədris ilindən başlayaraq ümumtəhsil məktəblərinin I sinifində yeni məzmun tətbiq edilməyə başlanılmışdır.

2010-cu ildə təhsil sahəsində dövlət standartları bazasında ümumi təhsil pilləsinin bütün səviyyələri üzrə fənn

proqramları (kurikulumları) tərtib edilərək, təhsilə olan yeni baxışın sərhədləri müəyyənləşdi. Təhsilin məzmunu, onun idarə edilməsi, maddi-texniki və tədris bazası, infrastruktur, təhsilverənlərin nəzəri bilikləri, pedaqoji hazırlıq dərəcələri, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinin mövcud beynəlxalq tələblər əsasında qurulması - bunların hamısı təhsilə yeni yanaşma və onun qarşısında duran yeni tələblər kontekstində 2012-2013-cü tədris ilindən ümum orta təhsil səviyyəsində, 2017-2018-ci tədris ilindən başlayaraq isə tam orta təhsil səviyyəsində yeni fənn proqramları (fənn kurikulumları) tətbiq edilməyə başlanılmışdır.

Təhsil sisteminin məzmunu, forma və strukturu, mahiyyəti, forma və həcmi təhsil proqramı adlı sənədlər toplusunda yer almışdır. Təhsilə yeni düşüncə tərzi gətirildikdən sonra bu proqramlar yenidən işlənmiş, fərqli yanaşmalar baxımından struktur dəyişikliyinə uğrayaraq yeni bir biçim qazanmışdır. Kurikulum struktur baxımından iki xarakterə malikdir:

1. Milli kurikulum (Milli təhsil proqramı) – hər bir pillə üzrə keçiriləcək təhsilin strukturunu özündə əks etdirən səciyyəvi sənəd.

2. Fənn kurikulumu – daha konkret fənn üzrə həyata keçiriləcək təhsil fəaliyyətini əks etdirən proqram.

Milli kurikulumun strukturu aşağıdakı bölməldən ibarətdir:

- 1) Təhsilalana qoyulan tələblər məcmusu (təhsilli şəxsə cəmiyyətdə verilən tələblər);

- 2) Təhsilin məzmun standartları;

- 3) Fənlər üzrə həftəlik dərsin miqdarı (saat);

- 4) Pedagoji prosesin təşkili prinsipləri;

- 5) Nailiyyətlərin qiymətləndirilməsi [2].

Təhsil pillələri üzrə verilən bilik, bacarıq, vərdişlər sistemindən sonra hər bir təhsilalan müəyyən biliyə malik olur, qazandığı bilikləri həyata tətbiq etmə vərdişləri qazanır, nəhayət, bir vətəndaş və şəxsiyyət kimi mənəvi dəyərlərə sahiblənir. Bu dəyər və biliklərin məcmusundan doğan tələblər vardır ki, təhsil sistemi həmin tələblərə cavab verə biləcək şagird və məzunlar formalasdırmaqla dövlət və cəmiyyət qarşısında məsul olduğu vəzifələri yerinə yetirmiş sayılır.

Təhsilalanların qazanmalı olduğu bilik və bacarıqlar məcmusun təhsilin məzmununu təşkil edir. Təhsilin məzmunu dövlət tərəfindən müəyyənləşir və müxtəlif rəsmi sənədlərdə - təhsil və tədris proqramlarında, dərslik və dərs vəsaitlərində əks olunur. Milli kurikulumda hər bir təhsil pilləsini əhatə edən məzmun standartları hazırlanaraq bu pillələr üzrə təhsilin məqsədi və əldə edilməli olan təlim nəticələri müəyyən olunmuşdur. Bundan başqa təhsil pillələri üzrə fənlərin tədrisi əsaslanırlaraq bu fənlər üzrə təlim nəticələri də müəyyənləşmişdir.

Milli kurikulumda təhsilin pillələr üzrə məzmun standartları müəyyənləşdirildikdən sonra onun həcmi - siniflər üzrə tədris olunacaq fənlərin həftəlik dərs yüksü müəyyən olunur.

Milli təhsil proqramında yer alan kriteriyalardan biri pedagoji prosesin

qurulması – onun tamlığının gözlənilməsi, bərabər imkanların yaradılması, şagirdyönümlülük, inkişafyönümlülük, fəaliyyətin stimullaşdırılması, dəstekləyici mühitin yaradılması prinsipləri üzərində təşkilini təmin etməkdir.

Təhsilalanların nailiyətlərinin qiymətləndirilməsi fərqli pillələrdə müxtəlif formalarda aparılır. Ümum təhsil məktəblərində qiymətləndirmə

1. Məktəbdaxili

1) Şagird irəliləyişlərinin monitoringi – məktəb səviyyəsində, müəllimlər və məktəb rəhbərləri tərəfindən

* Formativ – müntəzəm, davamlı;

* Kiçik summativ – bəhs və bölmələr üzrə;

* Büyütən summativ – yarımilliliklər üzrə aparılır.

2) Kurikulum üzrə qiymətləndirmə – müvafiq məzmun standartları əsasında şagird nəticələrinin yoxlanması

3) Təhsil pillələri üzrə yekun qiymətləndirmə – mərkəzləşmiş buraxılış imtahanları formasında aparılır, müvafiq rəsmi sənəd verilir.

2. Milli qiymətləndirmə – 4-5 ildən bir təhsilin təşkili, planlaşdırılması, aparılma şəraiti haqqında toplanan sənədlər əsasında mövcud təhsil proqramlarının (kurikulumları) keyfiyyətlilik səviyyəsi yoxlanılır.

3. Beynəlxalq qiymətləndirmə – 3 ildən bir şagird göstəriciləri əsasında təhsilin mövcud vəziyyəti müəyyənləşir.

Milli təhsil proqramının strukturuna daxil olan bölmələrdən biri və ən geniş həcmli olanı isə konkret fənn üzrə kurikulumların (proqramların) hazırlanmasıdır.

Fənn kurikulumları özünəməxsus struktura malikdir:

1. Giriş – fənnin məqsədi, vəzifəsi, əhəmiyyəti, xarakterik xüsusiyyətləri.

2. Məzmun – pillə üzrə təlim nəticələri, fənn üzrə məzmun xətləri, sinif üzrə ümumi təlim nəticələri (əsas məzmun standartları), alt standartlar (ümmümi təlim nəticələri əsasında hazırlanır), şagird nailiyətlərinə verilən minimum tələblər.

3. Təlim strategiyaları – fənn üzrə təlimin təşkiline verilən əsas tələblər, forma və üsullar barədə tövsiyələr.

4. Qiymətləndirmə nümunələrinin hazırlanması – kurikulum və pillələr üzrə yekun qiymətləndirmə vasitələri.

Azərbaycan dilinin tədrisi dövlətçilik prinsiplərindən irəli gələn strateji bir məqam olaraq daim əhəmiyyətli sayılmışdır. Bu fənn milli təfəkkürün, mənəvi dəyərlərin təhsilalanlara aşınmasına, təhsilin şəxsiyyətin formalasdırılması prinsipinin reallaşdırılmasında daha çox rol oynayır.

Ana dili – özü-özlüyündə milli, mənəvi, tarixi dəyərlərin təzahür etdiyi, milli varlıq, milli yaddaş, milli düşüncə anlayışlarının inikas etdiyi məhfumdur, eyni zamanda dövlət dili kimi dövlətimizin müstəqillik, suverenlik simvoludur. Ana dili – Azərbaycan dili fənni elmi-nəzəri anlayışların tədrisi ilə yanaşı milli-mənəvi, əxlaqi, tarixi yaddaşımızın təbliği, təsdiqi, gənc nəslə ötürülməsi funksiyasını yerinə yetirir.

Ölkəmizdə təhsilin dövlət dilində aparılması mütləqliyi ilə yanaşı təhsil müəssisələrində tədris pillələrinin bütün səviyyələri üzrə "Azərbaycan dili" fənninin tədrisi nəzərdə tutulub və ümum təhsil üzrə hazırlanmış milli proqramların "Ana dili", təlimin digər dillərdə aparıldığı məktəblər üçün isə

"Azərbaycan dili" fənni ilə başlaması da təsadüfi hal deyildir.

Dil – milli təfəkkürün, milli inkişafın və milli özünütsədinqin əvəzedilməz amilidir. Tədrisin milli dildə - Azərbaycan dövlət dilində aparılması strateji əhəmiyyət daşıyır. Dil yalnız ünsiyyət vasitəsi deyil, təfəkkürün təzahür formasıdır, eyni zamanda təfəkkürün inkişaf səviyyəsinin göstəricisidir.

Min illeri əhatə edən zəngin şifahi və yazılı söz xəzinəmiz milli təfəkkürümüzün, düşüncə tərzimizin bariz sübutu olduğu üçün nəsildən-nəslə ötürülərək yaşıdır. Sadə şifahi xalq dilindən tutmuş dünya səviyyəli ustاد söz dühalarımızın yazılı əsərlərinin dilinə qədər hamısı xalqımızın elmi, zəkası, müdrikliyi, mənəvi zənginliyi, əxlaqi dəyərlərindən doğan milli özündərəki eks etdirən nəhəng dünyadır.

Tədrisin milli dildə qurulması - övladlarımıza bu dilin səmərəli şəkildə çatdırılması, bu xəzinənin qorunması vacibdir. Həmçinin bu miras gələcək nəslin millətlər içinde özünü təsdiqin ən yaxşı və ən həqiqi sübutudur. Onun qorunması, gələcəyə catdırılması, zənginləşdirilməsi, aşkar çıxarılması işi birbaşa Azərbaycan dili fənninin tədrisindən ciddi şəkildə asılıdır.

Digər yandan, vərdişlərinin inkişaf etdirilməsi prinsipindən yanaşsaq I sinifdən başlayaraq tədris olunan bu fənn əlifbanın öyrənilməsi, yazı texnikası, hüsnxət qaydaları, ifadəli oxu, lügət ehtiyatının zənginləşdirilməsi, qrammatik qaydaların tətbiqi bacarıqlarının formalasdırılması və eyni zamanda Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqında ilkin anlayışların yaradılmasını təmin edir.

Əsas təhsil səviyyəsində bu fənnin vasitəsilə şagirdlərdə düzgün şifahi və yazılı nitq vərdişlərinin inkişaf etdirilməsi, nitqin zənginliyi, təcrubi baxımdan əhəmiyyətli olan dilçilik anlayışları və qaydalarının mənimsənilməsi, dil hadisələri zəminində şagirdlərin idrak fəaliyyətinin və ünsiyyət bacarıqlarının inkişafi, şagirdlərdə ana dilində məhəbbət və hörmət hissini formalaşdırılması təmin edilir.

Orta təhsil səviyyəsində isə öncəki istiqamətləri inkişaf etdirilməklə ədəbi dilin əslublarından istifadə imkanlarının genişləndirilməsi, şifahi və yazılı nitq prosesində nitq mədəniyyətinin tələblərinə riayət edilməsi, natiqlik vərdişlərinin yaradılmasına çalışılır [2].

Beləliklə, Azərbaycan dili təliminin məzmunu üzrə aşağıdakı təlim nəticələri nəzərdə tutulub:

Ümumtəhsil məktəblərinin I-IV sinifləri üzrə (ibtidai təhsil üzrə) şagirdlər

* savadlı oxuyur və yazır;

* dialoqa girir;

* gördüğünü və eşitdiyini danışa bilir;

* faktları qruplaşdırır, mətnlər qurur;

* ölkəsi haqqında ilkin məlumatları təqdim edə bilir;

* müxtəlif mənbələrdən istifadəni bacarır.

V-IX siniflərdə (əsas təhsil üzrə) şagirdlər

* fonetik, leksik, qrammatik anlayışları əsaslandıra, fərqləndirə bilir;

* mətni məzmununa görə hissələrə ayıra, təhlil edə bilir;

* müxtəlif əslublarda mətnlər qurur;

* müstəqil, yaradıcı işləyə bilir (məsələn, tədbirlər təşkil edir):

X-XI siniflərdə (orta təhsil üzrə) şagirdlər

* üsluba görə mətnləri müqayisə edə bilir;

* mövzunun üslubunu təyin edə bilir;

* şifahi və yazılı nitqini ifadəli və düzgün qura bilir;

* müxtəlif üslublarda nümunələr – yazılı təqdimatlar edə bilir;

* tədbirlərin hazırlanmasında iştirak edir.

Azərbaycan dili fənnin məzmun xətləri bütün təhsil pillərində eynidir.

* Dinləyib –anlama və danışma

* Oxu

* Yazı

* Dil qaydaları

Məzmun xətləri konkret fənn üzrə məzmunun müəyyən zəruri hissələrə bölünməsidir. Bu, fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün nəzərdə tutulub.

Fənn kurikulumlarının tərkib hissəsi olan təlim strategiyaları – pedaqoji prosesin təşkili prinsipləri (təlimin təşkilinə verilən əsas tələbləri), fənn üzrə təlimin planlaşdırılmasını, tövsiyə oluna bilən forma və üsulları əhatə edir.

Tamlıq, şagirdyönümlülük, inkişaf-yönümlülük, fəaliyyətin stimullaşdırılması, təlimdə bərabər imkanların və dəstəkləyici mühitin yaradılması – təhsil sistemində pedaqoji prosesin təşkili zamanı bu prinsiplərin nəzərə alınması təlimdə strateji mövqeni müəyyənləşdir.

Təbiyəedici, inkişafetdirici və öyrəndici xüsusiyyətlər pedaqoji prosesin

tamlığını təşkil edir. Təlimdə təkzib oluna bilməyən, arxa plana atılması qeyri-mümkün olan, fasilesiz, arası kəsilmədən reallaşdırılan proses təbiyə etmək prosesidir. Müxtəlif cəmiyyətlerdə, eləcə də eyni cəmiyyətin müxtəlif inkişaf mərhələlərində təbiyənin məqsədi dəyişə bilər, lakin pedaqoji prosesdə iştirak edən və aparıcı rol oynayan pedaqoq (hansı təhsil pilləsində olmasından asılı olmayaraq) bu prosesdə yalnız cəmiyyətin və təhsilin şəxsiyyətə qoyduğu tələbləri deyil, eyni zamanda tarixən formalamaşmış millimənəvi dəyərləri də daim göz önünde saxlamalıdır. Pedagoq yalnız elm öyrətmir, eyni zamanda şəxsiyyətin formalamaşması prosesində mühüm rol oynayır. Ədalətli olmaq, qanunlara riayət etmək, haqqı müdafiə etmək, qorxmamaq, prinsipial olmaq, sənə məxsus olana dəyər vermək, onu qorumaq, düzgün danışmaq, məsuliyyəti olmaq, üzərinə düşən vəzifəni yerinə yetirmək, cəmiyyət üçün faydalı olmaq, özünə dəyər vermək, hər zaman nikbin düşünmək, ruhdan düşməmək – bunlar insanın ömür boyu ehtiyac duyduğu, onun şəxsiyyətini formalasdırın önemli xüsusiyyətlərdir. Biz istəsək də, istəməsək də hər bir uşaqla, şagirdlə, tələbə iştirak etdiyi tədris prosesində yalnız elmi bilikləri öyrənmir, eyni zamanda onun psixoloji, fəlsəfi, sosial baxışları da formalasır.

Pedaqoq haqqı müdafiə etməli, yaşın-dan asılı olmayıaraq qarşısında dayanana şəxsiyyət kimi yanaşmalı, onu incidəcək hərəkətə yol verməməlidir. Pedagoji prosesdə vacib şəxs təhsil alan olmalı, onun hüquqları (qarşı tərəfin haqqları

tapdanmamaq şərti ilə) qorunmalıdır. Şagird və tələbənin hər hansı bir şəhvi varsa, onu peşəkar şəkildə, olduqca ehtiyatla düzəltmək lazımdır.

Təlim üç başlıca funksiyani yerinə yetirir: öyrətmək, təbiyə etmək və inkişaf etdirmək.

Təlim prosesinin xarakteri, məzmunu və təşkili formaları cəmiyyətin tələbi ilə, elmi-texniki tərəqqinin təsiri ilə müəyyən olunur.

Təlim prosesi öyrətmə fəaliyyətinin bütün ünsürlərini özündə əks etdirir. Təlim prosesinin ünsürlərinə təlimin məqsədi, motivləri, məzmunu, vasitə və metodları, təşkili formaları, təlimin nəticələri daxildir. Təlim modelləri - passiv, aktiv (fəal) və interaktiv olmaqla üç əsas qrupa ayrılır.

Passiv təlim prosesində müəllim dərsin aparıcı siması, şagirdlər isə passiv dinləyicilərdir. Mühazır-dərs bu metodun çox yayılmış formasıdır, əsas xüsusiyyəti öyrənənlərin deyil, öyrəndici mühitin fəallığının üstün olmasından ibarətdir.

Fəal təlim zamanı müəllimlə yanaşı şagirdlər də fəal olurlar. Burada hər iki tərəf bərabər hüquqlara sahibdirlər və təlim demokratik münasibətlər əsasında qurulur.

Fəal metodlar şagirdlərin müstəqiliyini və idrak fəallığını stimullaşdırmağa imkan yaradır. Bu təlim modeli adətən yaradıcı xarakterli ev tapşırıqlarının yerinə yetirilməsi və şagird-müəllim münasibətləri sistemində ünsiyyətin zəruriliyinin təmin olunması tələbi ilə şərtlənir. Bu modelin əsas çatışmazlığı ondan ibarətdir ki, şagirdlər öyrənmə subyekti kimi yalnız özləri

çünçün çalışır, onlar müəllimdən başqa prosesin digər iştirakçıları ilə heç bir qarşılıqlı təsirdə ola bilmirlər. Bu tipli dərslərin qurulmasında bir çox metodlardan istifadə olunur. Bunlar ənənəvi təlim metodları kimi tanınır. Beləliklə, qeyd etmək olar ki, bu metodlar özünü birtərəfli istiqaməti, xüsusən müstəqil fəaliyyət, özünütəhsil, özünütəbiyə, özünü inkişaf texnologiyaları üçün yeterli olsa da, qrupda təcrübə mübadiləsi və qarşılıqlı təsir bacarıqlarının inkişafını təmin edə bilmir.

İnteraktiv təlim idraki və kommunikativ fəaliyyətin elə bir formasıdır ki, tədris olunan mövzunun mənimseñiliməsində proses iştirakçılarının hər biri aktiv iştirak edir. Bu prosesdə yalnız müəllimlə şagirdlər deyil, həm də şagirdlər öz aralarında söhbət və dialoq qura bilirlər.

Aydındır ki, interaktiv dərslər öz strukturu ilə ənənəvi dərslərdən fərq lənir. Bu cür dərslər təlim prosesinə yəni gətirildiyi üçün onun təşkili müəllimdən peşəkarlıq və yaradıcı fəaliyət tələb edir. Belə dərslərin strukturuna onun qeyri-adi və maraqlı olması üçün interaktiv təlim modelinin elementləri interaktiv texnologiyalar, yəni konkret interaktiv metod və priyomlar daxil edilməlidir. İnteraktiv təlim və onun əsasında duran interaktiv texnologiyalar şagirdin daim öyrəndici sistemin fəal avtonom elementi rolunda çıxış etməsini tələb edir. İnteraktiv təlim informasiyanın passiv rejimdə deyil, əqli inkişafa yol açan fəal mənimseñməsini təmin edir.

İnteraktiv təlim metodlarında istifadə edilən müxtəlif dərs tipləri vardır. On-

lardan bir neçəsinə nəzər salaq.

Təqdimat-bu tipli dərslər şagirdin tədqiqat işinin təqdimatı üzərində qurulur. Şagirdlər tədqiqatın nəticəsini müxtəlif yollarla təqdim edə bilir, fikirlərini ifadə etmək, mükəmməl nəticə çıxarmaq bacarığına yiyələnlərlər. Təqdimata hazırlaşan şagird qrup halında işləyəndə ünsiyyət mədəniyyətinə yiyələnir, fikir bölüşməyi bacarır, əqli məhsullarını uyğun bir şəkildə təqdim etməyi öyrənlərlər. Vaxtdan səmərəli istifadə, fikrin dəqiq və yiğcam çatdırılması, düşüncəni şərh etmək bacarığı - bunlar şagirdlərin işlərini təqdim edərkən əldə edə biləcəyi keyfiyyətlərdir. Təqdimat fərdi və ya bir neçə nəfərlik qrup şəklində keçirilə bilər, onun qiymətləndirilməsi isə dinləyicilər tərəfindən müzakirə və ya meyar cədvəli əsasında aparılır. Azərbaycan dili dərslərində bu xüsusi əhəmiyyət kəsb edən dərs tipi sayla bilər, çünkü bu prosesdə əsasən yazılı və şifahi nitqdən istifadə olunur.

Kublaşdırma – tədqiqat metodlarından biri olub mövzunun hərtərəfli öyrənilməsinə şərait yaradır.

1.Kub düzəldilir.

2.Kubun hər üzünə verilən altı göstərişdən biri yazılır. (Bu barədə interaktiv iş vərəqləri haqqında verilmiş əlavələrdə yazılıb)

3.Müzakirə olunacaq mövzuya müəyyən edilir.

4.Sınıf 6 qrupa bölündür və hər qrupa mövzü üzrə bir göstəriş verilir.

5.Şagirdlər təlimatlandırılır.

6.Şagirdlər təsvir, müqayisə, əlaqələndirmə, təhlil, tətbiq, mübahisə edirlər.

7.Təqdimat edirlər.

8.Nəticə çıxarır, ümumiləşdirmə aparırlar.

9.Yekun nəticə lövhədən asılır.

Şagird mövzunu təsvir və müqayisə etməyə, əlaqələndirməyə, təhlilə, tətbiq və mübahisəyə yönəldir. Bu zaman şagirdin tənqid və məntiqi təfəkkürü inkişaf edir, mövzuya hərtərəfli baxışı, qiymətləndirmə bacarığı, əməkdaşlıq vərdişləri formalasır.

Bu metodla müəllim şagirdlərin mövzunu, vəziyyəti tədqiq edə bilmə, mürəkkəb və integrativ yanaşma bacarıqlarını aydın təyin edə bilir.

Ziqzaq - iri həcmli əsərlərin mətni üzərində aparılan iş üslubudur.

Tədqiq olunacaq mətn hissələrə bölünərək nömrələnir. Qruplarda şagirdlər 1-dən 4-ə qədər sayırlar. Qrupdakı ekspert şagirdlər müvafiq nömrələrlə işaretlənir, sonra eyni nömrəli şagirdlər bir parta ətrafına toplanır, mətnin müvafiq hissəsini oxuyur, verilmiş tapşırıqları yerinə yetirirlər. İş başa çatdıqdan sonra ikinci mərhələ başlanır. Ekspertlər əvvəlki qrupa qayıdır, ekspert kimi əldə etdikləri informasiyanı bir-biri ilə bölmüş və mətn üzərində işi bütövləşdirirlər. Vaxtdan səmərəli istifadəyə şərait yaranır, əməkdaşlıq vərdişlərini inkişaf etdirir.

Beyin həmləsi – 5-10 dəqiqə ərzində şagirdlərin mövzunu və qoyulan problem üçün müxtəlif ideyalar irəli sürməsidir. İlkin ideyanın formalaşmasında beyin həmləsinin xüsusi yeri var. O, yeni biliklərin üzə çıxarılmasında, müzakirə olunacaq məsələyə maraq oyatmaqdə əvəzsiz rol oyanyır.

Müəllim həll olunmalı problemi elan edir, sual ya yazılı, ya da şifahi verilir.

Yeni mövzu ilə əlaqədar hər hansı bir fikrin, ifadənin tamamlanması üçün mümkün variantları müəyyənənləşdirmək tapşırığı vermək də olar.

Şagirdlərin mümkün qədər çox fikir söyləməsinə şərait yaradılmalıdır. Onlar vaxt itirmədən problemlə bağlı yiğcam şəkildə müxtəlif ideyalar, təkliflər irəli sürürlər. Söylənilənlərə heç bir şərh verilmədən, tənqid münasibət bildirilmədən lövhədə qeyd olunduqdan sonra təhlil və müzakirə mərhələsi başlanmalıdır. Ideyalar qiymətləndirilərək, lehinə və əleyhinə fikirlər söylənərək müzakirə olunan problemin həlli üçün faydalı hesab edilən fikirlər şagirdlər tərəfindən seçilməlidir.

BİBÖ – şagirdlərin nəyi bilirik, nəyi bilmək istəyirik, nəyi öyrəndik və nəyi öyrənməliyik düşüncələrini cavablaşdırmağa şərait yaradır, mövzu və problem haqqında düşünməni təmin edir.

Müəllim lövhədə 3 sütündə ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: "Nəyi bilirik", "Nəyi bilmək istəyirik", "Nə öyrəndik və hələ nələri öyrənməliyik".

Mənimsənmiş biliklər bir daha nəzərdən keçirilir və öyrənilməli məsələlər və suallar müəyyənləşir. Bunun üçün ya müəllim, ya da şagirdlər cütlər, qruplar halında mətni oxuyurlar. Mövzuya bağlı əvvəlki biliklərə dair qeydlər aparırlar. Mətn oxunduqdan sonra müəllim "Nəyi bilmək istəyirik" suallarına qayıdır, əgər məntədə sualların cavabları verilibsə, o zaman onları "Nə öyrəndik və hələ nələri öyrənməliyik" bölməsində qeyd etdirir.

Qeydlər dinlənilir, cavablar müvafiq bölmədə qeyd edilir. Əvvəlki biliklərin

yeni öyrəndikləri biliklərlə müqayisəsi aparılır.

Mühazirə - məlumatın müəllimdən şagirdə ötürülmə üsuludur. 10-15 dəqiqə ərzində aparılan mühazirə üsulu mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması üçün daha əlverişli sayılır.

Mühazirə ilə bağlı aşağıdakı məsələlərə nəzər yetirmək məqsədə müvafiqdir:

* Mühazirənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək,

* Plan tərtib etmək və onu şagirdlərə paylamaq (və ya lövhədə yazmaq).

* Əyani və texniki vasitələrdən istifada etmək.

Müəllim mühazirə prosesini verbal (suallar vermek) və vizual (şagirdlərin sıfətlərinin ifadəsini və jestlərini müşahidə etməklə) tənzimləməlidir.

Karusel - dərsdən əvvəl iri kağızlar (vatman) mövzuya aid suallar yazılır. Müəllim müxtəlif sual yazılmış bu kağızları qruplara verir. Qrup üzvləri sualları oxuyur və hər kəs bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə qruplara ötürülür. "Karusel" kimi kağızlar bütün digər qruplardan keçərək axırdı öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir.

Klaster (şaxələndirmə) - müəllim tərəfindən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə tapşırılır.

Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz, onunla əlaqəli sözlər xətlərlə birləşdirilir. Vaxt

bitənə qədər daha çox fikir yazmaq və onları əlaqələndirmək tövsiyə olunur. Vaxt bitəndən sonra alınan klaster müzakirə edilir və ümumiləşdirmə aparılır.

Müzakirə - əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaq, mövzu ətrafında ideya, məlumat, təssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsini təşkil etməkdir. Bu üsul şagirdlərin dinləmək, təqdim etmək, sual vermək mədəniyyətini formalasdırır, məntiqi və tənqidini təfəkkürünü, şifahi nitqini inkişaf etdirir.

Qaydalar əvvəlcədən şagirdlərə xatırladılır. Mövzu aydın şəkildə ifadə olunur. İnkişafetdirici suallar vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı “bəli” və ya “xeyr” olan qapalı suallar vermək uyğun deyil.

Müzakirədə mövzuya aid “Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin fikrinizcə, həmin obraz nə hiss etdi? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?” kimi suallardan istifadə olunur.

Söz assosiasiyları - bu üsul zamanı mövzuya aid əsas söz (və ya söz birləşməsi) lövhəyə yazılır. Şagirdlər həmin söz ilə bağlı ilk xatırladıqları fikirləri söyləyir və həmin fikirlər müəllim tərəfindən lövhəyə yazılır. Mövzu ilə bağlı olan sözlər deyilən fikirlərin arasından seçilir və əlaqələndirilir, onlardan anlayış və yaxud ideya çıxarılır. Bu anlayış əsasında yeni materialın öyrənilməsinə başlanır. Bu üsul həm də şifahi formada tətbiq edilə bilər.

Problemlı vəziyyət - bu üsul tənqidin təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini inkişaf etdirir. Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayıır. Şagirdlər 4-5 nəfərlik qruplara bölünürələr. Problemlı vəziyyət əks olunmuş iş vərəqləri uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə aparılır.

Layihələrin hazırlanması - Şagirdlərin müxtəlif mövzular üzərində uzun müddət müstəqil işləyərək hazırladıqları layihələrin təqdim edilməsidir. Bu, şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə bacarıqlarının formallaşmasına, müstəqil şəkildə fəaliyyət proqramlarını qrafik üzrə quraraq vaxt və işinin planlaşdırılmasına kömək edir, onların bir-biri ilə, eləcə də məktəbdən kənarda müxtəlif insanlarla qarşılıqlı əlaqəsinə, hadisələrə müxtəlif aspektlərdən yanaşaraq onu daha dərindən öyrənməsinə imkan verir, həmçinin mövzuya dair ədəbiyyatdan istifadə bacarıqlarını formallaşdırır.

Konkret mövzu, problem ya müəllim tərəfindən müəyyən edilərək sınıf bunnardan birini seçmək imkanı verilir, ya da problem sınıf tərəfindən “əqli hücum” üsulu ilə seçilir. Hər iki tərəf birlikdə layihə üzərində işin başlama və başa çatma müddətini, istifadə olunacaq əyani vasitələri (ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.) bunları əldə etmək yollarını, iş formalarını (fərdi, ya da qrup şəklində) müəyyən edirlər.

İşin icrasına şagirdlər özləri cavab-dehdirlər, lakin proses zamanı müəllim

suallara cavab verə, yol göstərə bilər. Hesabat, xəritə, illüstrasiya, fotosəkillər, cədvəllər, qrafiklər - bunlar tədqiqatın nəticəsi hesab olunur.

Sorğu vərəqləri və müsahibə - bu üsul araşdırılan məsələ ilə bağlı fakt və hadisələr haqqında müəyyən qrupların ictimai rəyini öyrənmək məqsədilə aparılır. Sorğu vərəqində probleme uyğun suallar qoyularaq tərtib edilir və iştirakçılar bu vərəqi müstəqil doldururlar.

Müsahibə araşdırılan məsələ ilə bağlı məlumat toplamaq üçün aparılır. Sorğu vərəqi və ya müsahibənin aparılması zamanı aşağıdakı mərhələlər gözlənilməlidir.

Problem müəyyən edilir, sorğu və ya müsahibə keçirmək üçün suallar hazırlanır (işin təşkili), məlumatlar toplanır (suallara cavab toplanır), əldə edilmiş məlumatlar təhlil edilir və ümumiləşdirilir.

Göründüyü kimi, Azərbaycan dili dərslərində istifadə edilə bilən təlim modelləri və metodları müxtəlifdir. Bu fənni tədris edəcək müəllim istifadə olunan başlıca metodlardan - həm ənənəvi dərs metodlarından, həm də interaktiv metodlardan, sinifdənxaric və məktəbdən kənar işlərin təşkilindən istifadə yollarını öyrənməli, onların tətbiqini ustalıqla etməlidir.

ƏDƏBİYYAT

1. "Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu", "Azərbaycan" 2009-cu il 19 iyun.

2. Azərbaycan Respublikasında ümumi

təhsilin Konsepsiyası (Milli kurikulum). 30 oktyabr 2006.

3. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. "Xalq qəzeti", 25 oktyabr 2013-cü il.

4. Ali təhsil pilləsinin dövlət standartı və programı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı.

5. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı: "Təhsil", 2008.

6. "Azərbaycan Respublikasında Təhsil İslahati Programı", 1999-cu il 15 iyun tarixli 168 nömrəli sərəncam.

7. H.Balyev. Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı-2003.

8. Mehrabov A. Müasir təhsilin metodoloji problemləri. Bakı, "Mütərcim", 2012.

9. Müdafiə Mahmudov. Bolonya prosesi: problemlər, perspektivlər və reallıqlar. "Elm və təhsil" nəşriyyatı, Bakı, 2010.

10. Təhsil sisteminin idarə olunmasının pedagoji-psixoloji problemləri (nəşrə həz.: A.Abbasov). Bakı: "Mütərcim", 2011.

11. <http://www.curriculum.org/>

12. aztehsil.com 13.
office@edu.gov.az 2009 ©.

SUMMARY

Training of the Azerbaijani language - New pedagogical thinking

The main goal of education in the Republic of Azerbaijan is to grow independently and creatively thinking citizens and individuals. Our state protects the right of every citizen to education at all levels, regardless of gender, race, language and religion, political convictions, nationality, social status and physical abilities. The structure of the Azerbaijani education system is governed by the Law on Education of the Republic of Azerbaijan.

The language of instruction in the educational institutions of the Republic of Azerbaijan is the state language - Azerbaijani. Language is not only communication, but also a form of expression of thought. A rich language shows a

rich mentality, and sharp thinking of the one who has it.

In connection with the introduction of new pedagogical thinking in education, the national curriculum at all levels of education in Azerbaijan - the curriculum was developed and used.

Curriculum-national and educational are two forms of curriculum. Here are content standards, training methods, and training strategies that cover a whole range of subjects and a specific subject. Subjects of the curriculum of the Azerbaijani language cover the characteristic features of this subject.

РЕЗЮМЕ

Обучение азербайджанскому языку - новое педагогическое мышление

Основной целью образования в Азербайджанской Республике является – вырастить независимо и творчески мыслящих граждан и отдельных лиц. Наше государство защищает право каждого гражданина на образование на всех уровнях независимо от пола, расы, языка и религии, политических убеждений, национальной принадлежности, социального статуса и физических возмож-

ностей. Структура азербайджанской системы образования регулируется Законом об образовании Азербайджанской Республики.

Язык обучения в учебных заведениях Азербайджанской Республики - государственный язык - азербайджанский. Язык - это не только общение, но и форма

выражения мысли. Богатый язык показывает богатый менталитет, и остroe мышление того, кто им обладает.

В связи с внедрением нового педагогического мышления в образование, национальная программа обучения на всех уровнях образования в Азербайджане – была разработана и используется куррикулум.

Куррикулумы-национальный и учебный это две формы куррикулума. Здесь приведены стандарты контента, методы обучения и стратегии обучения, которые охватывают целый ряд предметов и конкретный предмет. Тематика куррикулума азербайджанского языка охватывает характерные черты этого предмета.

BƏDİİ ÜSLUBUN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Sevil NƏCƏFOVA,

ADNSU-nin «Azərbaycan dili» kafedrasının müəllimi

Açar sözlər: söz, dil, ədəbiyyat, üslub

Ключевые слова: слово, язык, литература, стилистические

Key words: word, language, literature, stylistic

Üslubiyyat bir termin kimi XX əsrin ikinci rübündə elmə daxil olmuş, əsasən, ədəbiyyatşünaslıq aid edilmişdir. Keçən əsrin 40-cı illərindən başlayaraq dilçilikdə və ədəbiyyatşünaslıqdə lider V.V. Vinoqradov üslubiyyatın müstəqil dil sahəsi olduğunu sübut edərək göstərdi ki, bədii üslub məhz bədii dillə yaranır. Buna görə də o, dilçilik sahəsi olmalıdır.

Mövcud funksional üslublar içərisində isə fikrin dürüst, dəqiq ifadəsi bütün üslublardan tələb olunur, lakin dəqiqlik və dürüstlük təzahürü üçün hər üslubun özüne məxsus forması vardır və ədəbi dilə, onun normallarına daha çox təsir göstərən bədii üslubdur.

Bədii üslubda obrazlılıq ədəbi dilin bütün dövrləri üçün ümumi və eyni deyildir. Belə ki, ayrı-ayrı üslubiqlarda obrazlılıq müxtəlif təzahürə malik olduğu kimi ayrı-ayrı dövrlərdə də obrazlılıq tam eyniyyət təşkil etmir və funksional imkanlarının genişliyinə görə aparıcı xarakterə malikdir. Ona görə də bədii üslubda bütün üslubların nümunələrinə rast gəlmək olar. Bununla belə, bədii üslub dilin imkanlarından bədii təsvir məqsədi ilə istifadəsinə görə fərqlənir.

Professor Ə.Dəmirçizadə bədii üslub üçün ekspressivlik, emosionallıq və lubda estetik anlayış əsas aparıcı

təsvir vasitələrindən fərdi istifadənin mühüm olduğunu göstərir. «Bədii üslub və ya bədii dil obrazlı dildir: bu üslubda obrazı-surəti daha canlı rəsm etmək üçün ən əlverişli sözü və ya ifadəni tapıb işlətmək tələb olunur». (Bax: Ə.Dəmirçizadə Azərbaycan dilinin üslubiyyatı, Bakı, 1962, səh.31-33).

Bədii üslubun leksik imkanları olduqca genişdir. Burada coxmənalı və məcazi sözlərdən, dialektizmlərdən, alınma sözlərdən, jarqonlardan, danışq dili elementlərindən, leksik vasitələrdən və s. üslubi məqsədlər üçün istifadə olunur.

Azərbaycan ədəbi dilində xüsusi yeri olan bədii üslub yazıyaqədərki şifahi ədəbi dilimizin poetik üslubu əsasında formalasmışdır. Bu üslub ədəbi dilin və xalq danışq dilinin xüsusiyyətləri əsasında get-gedə daha da zənginləşmişdir. Professor Afad Qurbanov bununla bağlı yazar ki, bədii üslub müstəqil və zəngin funksional üslublu yüksək malik dil hadisəsidir. Bədii üslub öz xüsusiyyətləri və əlamətləri ilə olduqca obrazlı, emosional və ekspressivdir. Bu üslub başqa funksional üslublara nisbətən xalq danışq dilinə daha yaxındır.

A.Babayev isə bədii üslubun əsas keyfiyyətlərindən biri kimi: «Bədii üslub üçün ekspressivlik, emosionallıq və lubda estetik anlayış əsas aparıcı